

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

dos. Zaur Məmmədov
" 6 " 06 2025-ci il

Fənn sillabusu

İxtisas: 050701 "Aqronomluq"

Fakultə: Aqrar və mühəndislik

Kafedra: Aqrar elmləri

Fənnin adı: Üzümçülük. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.04.2018-ci il F-249 sayılı əmri ilə nəşr hüququ-qrif verilmişdir.

I. Fənn haqqında məlumat:

Kodu: IPF-B26

Tədris ili: II (2024-2025)

Semestr: IV

Tədris yükü: 40 saat : Auditoriya saatı 14 saat. Mühazirə -10 saat, laboratoriya 4 saat

Tədris forması: Qiyyabi

AKTS üzrə kredit: 4 kredit

Auditoriya № 108-mühazirə; 106-laboratoriya

Saat: IV gün saat-10³⁰, V gün saat 10³⁰

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi: Məmmədova Ülviyyə Malik qızı

Məsləhət günləri və saatı: IV gün saat 14:00

E-mail ünvanı: Ulviyye_07@list.ru

Kafedranın ünvanı: Füzuli 170 a

III. Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri

Əsas ədəbiyyat

1. Abbasov S.Üzümçülüyün məlumat kitabı.Bakı,1972

2.Qasımov D.Üzümçünün stolüstü kitabı.Bakı,Azərnəşr,1978

3.Süleymanov C.S.,Məmmədov R.Ə.Uzümşülük,Bakı 1982

4.Şərifov F.H.Uzümçülük, Bakı, Maarif,1988

5.Yusifov Ə.N.,Məmmədov C.Ş.,Qasımov T.P., 2013,302s

6.Cəfərov M.İ. və b Kənd təsərrüfatı bitkilərinin bacarılmə və yiğilma texnologiyası.,Bakı.MBM nəşriyyatı,2007

Əlavə ədəbiyyat

1.Həsənov Z.,Cəfərov İ.,Ağayev F.Bağban nəyi bilməlidir.Bakı.MBM-R,2009,367s

2. Həsənov Z.M.Meyvəçilik.Bakı.MBM nəşriyyatı,2007

Köməkçi WEB-mənbələr

www.anl.az/down/meqale/azerbaycan/2011/mart/164960.htm

www.elibrary.az/.../cgirbis_64.exe...üzümçülük

www.respublika-news.az/index.php/...2501

IV.Prerekvizitlər:Fənnin tədrisi üçün öncədən Meyvə və subtropik bitkiləri,tərəvəz və üzümçülüyün əsasları fənninin tədrisi vacibdir.

V.Korekvizitlər:Bu fənnin tədrisi ilə eyni vaxtı başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI.Fənnin təsviri və məqsədi: Program tədris planında "Meyvə və subtropik bitkiləri,tərəvəz və üzümçülüyün əsasları" fənni üzrə nəzərdə tutulmuş bütün məsələləri

əhatə edir. Fənnin məqsədi tələbələrə üzümün becərilmə tarixi, sortları və onların bioloji xüsusiyyətləri, üzümün tərkib göstəriciləri və keyfiyyətinə təsir edən amillər, üzümün yigilması, daşınması və saxlanması, qurudulması üsulları, botaniki, ekoloji və təsərrüfat xüsusiyyətlərini aqrotexnikasını öyrənmekdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 bala tələbə semestr ərzində, 50 bala isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 10 seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollekviumların nəticələrinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Hər sual 10 bala qədər qiymətləndirilə bilər.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş materialı dərsi başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qusurlara yol verir
- 7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir.
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var
- 0 bal - suala cavab yoxdur

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semester nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)

91-100 bal	əla	A
81-90 bal	Cox yaxşı	B
71-80 bal	Yaxşı	C
61-70 bal	Kafi	D
51-60 bal	Qəzaetbəxş	E
51-baldan aşağı	Qayıt-kafi	F

IX.Davranış qaydalarının pozulması: Tələbə universitetin daxili nizam intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək

X.Təqvim mövzu planı: Mühazirə - 10 saat, laboratoriya- 4 saat.

№	Keçirilən mühazira mövzularının məzmunu	Mühazirə	
		saat	tarix
	Mövzu: Giriş. Üzümçülüklük bitkiçiliyin bir elm sahəsi kimi		

1	<p>Plan.</p> <p>1.Uzümçülüyün inkişaf tarixi və hazırlı vəziyyəti 2.Tərəvəzçiliyin xalq təsərrüfatı əhəmiyyəti 3.Respublikada əsas üzüm sortlarının qısa xarakteristikası Mənbə:[1.2.]</p>	2	
2	<p>Mövzu:Üzüm bitkisinin biologiyası,ekologiyası və orqanoqrafiyası.</p> <p>Plan.</p> <p>1.Uzüm bitkisinin orqanları, onların morfologiyası, anatomiyası və fiziologiyası. 2.Uzüm sortlarının morfoloji və bioloji xüsusiyyətləri. 3.Uzüm bitkisinin mühit şəraiti ilə əlaqəsi 4.Uzüm bitkisinin böyüməsinə, məhsuldarlığına və məhsulun keyfiyyətinə işığın təsiri Üzüm bitkisi üçün torpaq şəraiti 5.Uzüm bitkisinin yeraltı hissəsinin orqanları, onların torpaqda yerləşmə dərinliyi, kökün vəzifələri 6.Yerüstü hissənin orqanları və onların funksiyaları Mənbə:[3.4.5]</p>	2	
3	<p>Mövzu:Üzüm bitkisinin çoxaldılması.</p> <p>Plan</p> <p>1.Uzüm bitkisinin əsas çoxaldılması üsulları 2.Uzüm bitkisinin toxumla çoxaldılması 3.Uzüm bitkisinin vegetativ çoxaldılması üsulları Mənbə:[1.2.3.]</p>	2	
4	<p>Mövzu:Üzümlüklərdə qulluq işlərinin həyata keçirilməsi.</p> <p>Plan</p> <p>1.Uzüm bitkisinin qida elementlərinə olan tələbatı və tətbiq edilən gübrələrin növləri 2.Gübrələrin verilmə vaxtı və texnikası 3.Tənəyin suya olan tələbatı Suvarmanın vaxtı və norması 4.Uzümlüklerin təmir edilməsinin məqsədi və əhəmiyyəti 5.Məhsul verən üzümlüklerin təmiri 6.Cavan üzümlüklerin təmiri 7.Uzüm bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri. 8.Uzüm bitkisinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri. 9.Məhsul verən üzümlükdə tətbiq edilən yaşıł əməliyyat 10.Uzüm bitkisinin kəsilmə qaydaları Mənbə:[3.4.6]</p>	2	
5	<p>Mövzu:Məhsulun yiğilması və saxlanması.</p> <p>Plan</p> <p>1.Uzümlükdə məhsuldarlığın qabaqcadan təyin edilməsi və məhsul yiğimi 2.Uzümün sortlaşdırılması və qablaşdırılması, daşınması və saxlanması Mənbə:[3.5.]</p>	2	

Laboratoriya məşğələsi mövzuları.		
1	Mövzu: Tənəyin orqanları ilə tanışlıq. Kökün, gövdənin, yarpağın, gözcüyün, çiçəyin və digər genertiv orqanların morfolojiyası və anatomiyası	2
2	Mövzu: Məhsuldarlığın qabaqcadan təyin edilməsi və məhsul yığıımı	2
	Cəmi:	4

XI. Fənn üzrə tələblər və tapşırıqlar.

Fənnin öyrənilməsi nəticəsində **tələbə bilməlidir:**

- üzüm bitkisinin yerüstü və yeraltı sisteminin morfoloji və bioloji xüsusiyyətlərini,fizioloji funksiyalarını
- böyüməsi və formalashasının qanuna uyğunluqlarını
- xarici mühit amillərinin üzüm bitkisinin boyuna,məhsuldarlığına və məhsulun keyfiyyətinə təsiri.
- təbiətdə və insan həyatında bu bitkinin əhəmiyyətini.

XII. Fənn üzrə təlimin nəticələri:

FTN1. Üzüm bağları üçün ərazinin seçilməsini, ərazinin üzüm bitkisinin tələbləri baxımından qiymətləndirilməsini bacarmaq. Torpağın əkin üçün hazırlanmasını, sahənin bölüşdürülməsini və dayaqların qurulmasını bacarmaq. Suvarma və gübrələmə sistemlərinin təşkilini bacarmaq. Bağın salınması və bitkilərin sahədə yerləşdirilməsi prinsiplərini mənimsemək.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. I kollevium sualları

- 1.Uzümçülüklük bitkiçiliyin bir elm sahəsi kimi
- 2.Uzümçülüyüün inkişaf tarixi və hazırlı vəziyyəti
- 3.Uzümçülüyüün xalq təsərrüfatı əhəmiyyəti
- 4.Respublikada əsas üzüm sortlarının qısa xarakteristikası
- 5.Uzüm bitkisinin orqanları, onların morfolojiyası, anatomiyası və fiziologiyası.
- 6.Uzüm sortlarının morfoloji və bioloji xüsusiyyətləri.
- 7.Uzüm bitkisinin mühit şəraiti ilə əlaqəsi
- 8.Uzüm bitkisinin böyüməsinə, məhsuldarlığına və məhsulun keyfiyyətinə işığın təsiri
- 9.Uzüm bitkisi üçün torpaq şəraiti
- 10.Uzüm bitkisinin yeraltı hissəsinin orqanları, onların torpaqda yerləşmə dərinliyi, kökün vəzifələri

XV. İmtahan sualları:

- 1.Uzümçülük bitkiçiliyin bir elm sahəsi kimi
- 2.Uzümçülüyün inkişaf tarixi və hazırlı vəziyyəti
- 3.Uzümçülüyün xalq təsərrüfatı əhəmiyyəti
- 4.Respublikada əsas üzüm sortlarının qısa xarakteristikası
- 5.Uzüm bitkisinin orqanları, onların morfolojiyası, anatomiyası və fiziologiyası.
- 6.Uzüm sortlarının morfoloji və bioloji xüsusiyyətləri.
- 7.Uzüm bitkisinin mühit şəraiti ilə əlaqəsi
- 8.Uzüm bitkisinin böyüməsinə, məhsuldarlığına və məhsulun keyfiyyətinə işığın təsiri
- 9.Uzüm bitkisi üçün torpaq şəraiti
- 10.Uzüm bitkisinin yeraltı hissəsinin orqanları, onların torpaqda yerləşmə dərinliyi, kökün vəzifələri
- 11.Yerüstü hissənin orqanları və onların funksiyaları
- 12.Uzüm bitkisinin qida elementlərinə olan tələbatı və tətbiq edilən gübrələrin növləri
- 13.Gübrələrin verilmə vaxtı və texnikası
- 14.Tənəyin suya olan tələbatı
- 15.Suvarmanın vaxtı və norması
- 16.Uzümlüklərin təmir edilməsinin məqsədi və əhəmiyyəti
- 17.Məhsul verən üzümlüklərin təmiri
- 18.Cavan üzümlüklərin təmiri
- 19.Uzüm bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri.
- 20.Uzüm bitkisinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri.
- 21.Məhsul verən üzümlükdə tətbiq edilən yaşıł əməliyyat
- 22.Uzüm bitkisinin kəsilmə qaydaları
- 23.Uzüm bitkisinin əsas çoxaldılması üsulları
- 24.Uzüm bitkisinin toxumla çoxaldılması
- 25.Uzüm bitkisinin vegetativ çoxaldılması üsulları
- 26.Uzüm bitkisinin qida elementlərinə olan tələbatı və tətbiq edilən gübrələrin növləri
- 27.Uzümlüklərin təmir edilməsinin məqsədi və əhəmiyyəti
- 28.Məhsul verən üzümlüklərin təmiri
- 29.Uzümlükdə məhsuldarlığın qabaqcadan təyin edilməsi və məhsul yığıımı
- 30.Uzümün sortlaşdırılması və qablaşdırılması, daşınması və saxlanması

“Meyvə və subtropik bitkiləri, tərəvəz və üzümçülüyün əsasları” Üzümçülük fənnin sillabusu 050701-Aqronomluq ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus “Aqrar elmləri” kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il, protokol №04)

Fənnin müəllimi:

Ü.M.Məmmədova

Kafedra müdürü:

dos. İ.C.Kərimov

